

# AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

**Ad:**Yaqub

**Soyad:**Cəfərov

**Ata adı:**Məmmədəli oğlu

**Təvəllüd:**22.08.1960

**İş telefonu:**yoxdur

**Mob:**0505509960

**E-mail:**yaqub.jafarov@gmail.com

**Fakültə:**Torpaqşünaslıq və aqrokimya

**Kafedra:**Bitki mühafizəsi



## TƏHSİL, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLAR

1986-cı ildə Azərbaycan Kənd Təsərrüfatı Institutunun Bitki mühafizəsi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

“Naxçıvan MR-da alma meyvəyeyənin inkişaf xüsusiyyətləri, ona qarşı mübarizə vaxtlarının xəber verilməsinin və proqnozların hazırlanmasının elmi əsaslandırılması” mövzusunda namizədlik dissertasiyasını 1996-cı ildə müdafiə edərək, biologiya elmləri namizədi, alimlik dərəcəsi almışdır.

2009-cu ildə kafedra üzrə dosent elmi adı verilmişdir.

## ƏMƏK FƏALİYYƏTİ

1986-1997-ci illərdə Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizəsi Institutunda kiçik elmi işçi, elmi işçi və aparıcı elmi işçi vəzifələrində;

2001-2015-ci illərdə Gəncə Dövlət Universitetində baş müəllim və dosent vəzifələrində çalışmışdır.

2012-2015-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində bitki mühafizəsi üzrə ali təhsilin hər üç səviyyəsində (bakalavr, magistratura və doktorantura) elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

2015-2018-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini;

2019-2020-ci illərdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini təyin edilmişdir.

2020-ci ilin noyabr ayından ADAU-nun Bitki mühafizəsi kafedrasının müdiri vəzifəsində çalışır.

68 elmi əsərin, 28 məqalənin, 1 dərs vəsaitinin, 26 metodiki vəsaitin və 13 qrifli fənn proqramının müəllifidir.

## TƏDQIQAT SAHƏSİ

Zərərvericilərin inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsi, onlara qarşı mübarizə vaxtlarının xəbər verilməsinin və proqnozların hazırlanmasının elmi əsaslandırılması, səmərəli mübarizə sxemlərinin hazırlanması.

## BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

40-dan artıq beynəlxalq və respublika səviyyəli seminar, təlim, kurs, simpozium və konfranslarda iştirak edib, 16 sertifikat alıb. FAO-nun bitki mühafizəsi üzrə sertifikatlı milli treneridir.

## ELMI ƏSƏRLƏR

- 1.Cəfərov Y.M. Alma meyvəyeyəni Naxçıvan MSSR bağlarının ən qorxulu zərərvericisidir. Az.ETETİİ-nin informasiya vərəqi."Kənd təsərrüfatı seriyası", №-1,Bakı, 1990, 4 səh.
- 2.Джафаров Я.М. и др. Развитие яблонной плодо-жорки в зависимости от вертикальной зональнос-ти. Журнал «Защита расте-ний». 1990, № 2, ст.10-11
- 3.Cəfərov Y.M. Naxçıvan Muxtar Respublikasının alma bağları aqrose-nozunda alma meyvəyeyəninin entomofaqları. Tələbə, gənc alim və mütəxəssislərin ümumittifaq konfransının tezisləri. Gəncə, 1991, s. 182-183
- 4.Cəfərov Y.M. və baş. Azərbaycanda meyvə bağlarının zərərvericilərdən, xəstəliklərdən və alağ otlarından mühafizəsinə dair tədbirlər sistemi. Azərb. Respublikası Dövlət Aqrar-Sənaye komitəsinin poliqrafiya müəsisəsi. Bakı, 1991, 16 səh.
- 5.Cəfərov Y.M. Naxçıvan MR-da alma meyvəyeyəninin fenoloji proqnozu və ona qarşı mübarizə vaxtlarının xəbər verilməsi. Azərb. Respublikasında k/t bitkilərinin zərərverici, xəstəlik və alağ otlarından mühafizəsinin aktual məsələləri. (Az. ETBM İ-nun XII tematik məcmuəsi). Gəncə,1997, s. 45-50
- 6.Cəfərov Y.M. Alma meyvəyeyəni və ona qarşı mübarizə tədbirləri. AKTA-nın Elmi əsərlər toplusu, II buraxılış. Gəncə, 2002, s. 101-103
- 7.Cəfərov Y.M. Alma meyvəyeyəninin biotik potensialı. GDU-nun Elmi əsərlər məcmuəsi, III cild. Bakı, Nurlan, 2002, s. 133-135
- 8.Cəfərov Y.M. Alma meyvəyeyəninə qarşı həyata keçirilən mübarizə tədbirlərinin bioloji və iqtisadi cəhətdən əsaslandırılması. Azərb. Milli Elmlər Akademiyası Gəncə Regional Elmi mərkəzinin "Xəbərlər" məcmuəsi. Gəncə, 2002, № 6, s. 22-24
- 9.Cəfərov Y.M. Almada unlu şəh xəstəliyi. GDU-nun Elmi əsərlər məcmuəsi, V cild. Bakı, Nurlan,2003, s.76-79
- 10.Cəfərov Y.M. Alma meyvəyeyəninin bioekoloji xüsusiyyətləri. Azərb. Milli Elmlər Akademiyası Gəncə Regional Elmi mərkəzinin "Xəbərlər" məcmuəsi. Gəncə, 2003, № 4, s. 15-18
- 11.Cəfərov Y.M. Bordo məhlulunun düzgün hazırlanması və səmərəli istifadə olunması. AKTA-nın Elmi əsərlər toplusu. Gəncə, 2004, s. 23-25
- 12.Cəfərov Y.M. İnsektisid xassəsinə malik olan bitkilər. Gəncə Dövlət Universitetinin Elmi əsərlər məcmuəsi, VIII cill. Bakı, Nurlan, 2004, s. 240-243

- 13.Cəfərov Y.M. Acı yovşan və adi qaraqıncı bitkilərinin botaniki xarakteristikası. Professor-müəllimlərin, aspirant və gənc tədqiqatçıların Elmi konfransının materialları.(GDU, 17-18.05.2005).Bakı, Nurlan, 2005, s.93-95
- 14.Cəfərov Y.M. Alma meyvəyeyəni kəpənəklərinin uçuş dinamikasının interpoliyası. S.R.Məmmədovanın 80 illiyinə həsr olunmuş elmi sessiyanın materialları. 30-31.03.2005.(Elmi məcmuə) Bakı, Hüquq ədəbiyyatı, 2005,s. 115-119
- 15.Cəfərov Y.M. və baş. Ali təhsilin magistratura pilləsi üçün "Bitki fiziologiyası" ixtisası üzrə fənnlər proqramı. "Müəllim" nəşriyyatı, Bakı, 2004, 34 səh.
- 16.Cəfərov Y.M. və baş. Torpaqşünaslıq, Mikrobiologiya və virusologiyanın əsasları, Entomologiya və bit. mühafizəsi, K/t əsasları və kimyalaşma kursları üzrə fənnlər proqramı. "Müəllim" nəşriyyatı, Bakı, 2005, 38 səh
- 17.Cəfərov Y.M. və baş. Təbabətdə istifadə olunma imkanları geniş olan bitkilərin təbii ehtiyatları. Professor-müəllimlərin, aspirant və gənc tədqiqatçıların Elmi konfransının materialları..Bakı, Nurlan, 2006, s.81-82
- 18.Cəfərov Y.M. və baş. Çoxballı qiymətləndirmə sistemində dair metodik tövsiyə. "Əsgəroğlu nəşriyyat" MMC, Gəncə, 2006, 82 səh.
- 19.Cəfərov Y.M. Qərb zonasında yayılmış dərman bitkilərinin xammal ehtiyatları. Azərb. Milli EA, Gəncə Regional Elmi mərkəzinin "Xəbərlər" məcmuəsi. Gəncə, 2006, № 23, s. 13-15
- 20.Cəfərov Y.M. "Həyat bilgisi və onun tədrisi metodikası" fənni üzrə proqram. "Nurlan" nəşriyyatı. Bakı, 2007, 24 səh.
- 21.Cəfərov Y.M. və baş. Boy tənzimləyicilərinin alma bitkisinin məhsuldarlıq və boyatma xüsusiyyətlərinə təsiri. Azərb. Milli EA, Gəncə Regional Elmi mərkəzinin "Xəbərlər" məcmuəsi. Gəncə, 2007, № 30, s. 16-19
- 22.Cəfərov Y.M. və baş. Müxtəlif su və istilik təminatı şəraitində günəbaxan bitkisinə boy tənzimləyicilərinin təsiri. Azərb. Milli EA, Gəncə Regional Elmi mərkəzinin "Xəbərlər" məcmuəsi. Gəncə, 2008, № 33, s. 5-8
- 23.Cəfərov Y.M. Dövlət attestasiyasında nəticələrin çoxballı sistemlə qiymətləndirilməsinə dair metodik tövsiyə. "OKA ofset " nəşriyyatı, Bakı, 2009, 64 səh.
- 24.Cəfərov Y.M. və baş. Həyat bilgisinin tədrisinin ümumi metodikası. "OKA ofset " nəşriyyatı, Bakı, 2009, 96 səh.
- 25.Cəfərov Y.M. və baş. Göy-göl qoruğunun ağac bitkiləri. GDU-nun "Elmi xəbərlər" məcmuəsi.Gəncə,2010, №1, s. 48-52
- 26.Cəfərov Y.M. və baş. Göy-göl milli parkının kol bitkiləri. Gəncə Dövlət Universitetinin «Elmi xəbərlər» məcmuəsi. Gəncə, 2010, №1, s. 58-63
- 27.Cəfərov Y.M. və baş. Göy-göl Milli parkında ağac və kol bitkilərinin yayılma qanunauyğunluqları. Gəncə Dövlət Universitetinin «Elmi xəbərlər» məcmuəsi. Gəncə, 2010, №2, s. 35-38
- 28.Cəfərov Y.M.Biometriya. GDU-nun Botanika kafedrasında tədris olunan fənlərin proqramları. Gəncə, 2011, s.111-116
- 29.Cəfərov Y.M.Həyat bilgisi. GDU-nun Botanika kafedrasında tədris olunan fənlərin proqramları. Gəncə, 2011, s.117-124
- 30.Cəfərov Y.M.Həyat bilgisinin tədrisi metodikası. GDU-nun Botanika kafedrasında tədris olunan fənlərin proqramları. Gəncə, 2011, s.124-133
- 31.Cəfərov Y.M. və baş. Enzimologiya. GDU-nun Botanika kafedrasında tədris olunan fənlərin proqramları. Gəncə, 2011, s.207-209
- 32.Cəfərov Y.M. və baş. Tələbə nailiyyətlərinin qiymətləndirilməsində yeni reyting sistemi. Təhsilin yeniləşməsi və inkişaf etdirilməsində beynəlxalq meyllər: kredit sistemində qiymət, dəyər və keyfiyyət.Beynəlxalq simpozium (23-24 noyabr 2012). Gəncə, Azərbaycan. s. 234-235
- 33.Cəfərov Y.M. Azərbaycanda tumlu meyvə ağaclarının zərərli faunası. Azərb.ET Bitki Mühafizə Institutunun Elmi əsərlər məcmuəsi. XV cild, Gəncə, 2012, s.70-74.

- 34.Cəfərov Y.M. və baş. Azərbaycanın qərb bölgəsinin tumlu meyvə bağlarına zərər verən meyvəyeyənlər. Müasir biologiya və kimyanın aktual problemləri (12-13.V.2014), GDU, I hissə, Gəncə, 2014,s.106-108
- 35.Cəfərov Y.M. və baş. Ali təhsilin magistr hazırlığı üzrə “Ümumi mikologiya” fənnindən proqram. ADAU nəşriyyatı, Gəncə, 2014, 19 səh.
36. Cəfərov Y.M. və baş. Ali təhsilin magistr hazırlığı üzrə “Xəstəliklərin etiologiyası” fənnindən proqram. ADAU nəşriyyatı, Gəncə, 2014, 23 səh.
- 37.Cəfərov Y.M. və baş. Ali təhsilin magistr hazırlığı üzrə “Göbələklərin fiziologiyası” fənnindən proqram. ADAU nəşriyyatı, Gəncə, 2014, 15 səh.
- 38.Cəfərov Y.M. və baş. Ali təhsilin magistr hazırlığı üzrə “Tətbiqi mikologiya” fənnindən proqram. ADAU nəşriyyatı, Gəncə, 2014, 22 səh.
- 39.Cəfərov Y.M. və baş. Ali təhsilin magistr hazırlığı üzrə “Texniki mikologiya” fənnindən proqram. ADAU nəşriyyatı, Gəncə, 2014, 15 səh.
- 40.Cəfərov Y.M. və baş. Şərqi meyvəyeyənin biomorfoloji xüsusiyyətləri. Azərbaycan Zooloqlar Cəmiyyətinin Əsərləri,cild 7,№ 1, Bakı, 2015, s.19-23.
- 41.Cəfərov Y.M. və baş. Şərqi meyvəyeyəni və ona qarşı mübarizə tədbirləri. Azərbaycan Zooloqlar Cəmiyyətinin Əsərləri,cild 7,№ 2, Bakı, 2015, s.27-31.
- 42.Cəfərov Y.M. Meyvə ağaclarının yaz şaxtaları ilə zədələnməsi. Müasir biologiya və kimyanın aktual problemləri. Elmi-praktik konfrans, 5-6 may 2015, GDU, I hissə, Gəncə, 2015, s. 250-253.
- 43.Cəfərov Y.M. və baş. Alma meyvəyeyəni əleyhinə səmərəli mübarizə sistemləri. Azərbaycanda aqrar sektorun yeni infrastrukturunu: aqroparklar, onların yaradılmasının zəruriliyi və innovasiyalı inkişafda rolu. Ümumrespublika elmi- praktik konfransının materialları, 6-7 may 2015, ADAU, Gəncə, 2015, s.140-143.
- 44.Cəfərov Y.M. və baş. Respublika ərazisində tikanlı quşüzümünün (*Solanum rostratum* Dunal.) yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planı. “Tətəqqi” MMC nəşriyyatı, Bakı, 2015, 16 səh.
- 45.Cəfərov Y.M. və baş. Respublika ərazisində yovşanyarpaqlı ambroziyanın (*Ambrosia artemisiifolia* L.) yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə məhdudlaşdırıcı və ləğvedici tədbirlər planı. “Tətəqqi” MMC nəşriyyatı, Bakı, 2015, 20 səh.
- 46.Cəfərov Y.M. və baş. Respublika ərazisində amerika ağ kəpənəyinin (*Hyphantria cunea* Drury.) yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planı. “Tətəqqi” MMC nəşriyyatı, Bakı, 2015,

## **DİL BİLİKLƏRİ**

Rus

Digər dillər

